

Tədris planına dair qeydlər

1. Dərsdənkənar məşğələlər meyil və maraqları nəzərə alınmaqla şagirdlərin ümumi dünyagörüşünün inkişafına, şəxsiyyəti formalaşdıran həyati bacarıqlara daha dərinlən yiyələnmələrinə, ayrı-ayrı sahələr üzrə məlumatlarının genişlənməsinə yönəldilir.

2. Dərsdənkənar məşğələ qrupları, bir qayda olaraq, şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaqla komplektləşdirilir. Bununla belə, seçilmiş mövzuya şagirdlərin marağından asılı olaraq, dərsdənkənar məşğələ qrupları maksimum 15 nəfərlə də komplektləşdirilə bilər.

3. Dərsdənkənar məşğələ saatlarından tədris planında nəzərdə tutulan hər hansı bir fənnə əlavə saat ayrılması, habelə bu saatlar hesabına tədris planında olmayan digər bir fənnin tədrisi yolverilməzdir¹.

4. Dərsdənkənar məşğələlərin məzmun istiqamətləri müəyyən olunarkən nitq mədəniyyətinin formalaşdırılmasını, savadlı yazı, xarici dil, İKT bacarıqlarının inkişafını, Azərbaycan tarixinin şanlı səhifələrini və tanınmış nümayəndələrini, milli-mənəvi dəyərlərimizi və maddi-mədəni irsimizi, bəşər tarixində müstəsna rol oynayan elmi kəşf və nailiyyətləri, məşhur ədəbi simaların, filosof və alimlərin həyat yolu və fəlsəfi baxışlarını əks etdirən, habelə hüquqi savadlılıq, estetik və ekoloji mədəniyyətlə bağlı məsələlərə diqqət yetirilməsi tövsiyə edilir.

5. Dərsdənkənar məşğələlərin proqramları təhsil şöbəsi (idarəsi) metodkabinetinin təşkilatçılığı ilə zəruri hallarda peşəkar mütəxəssislərin iştirakı təmin edilməklə müvafiq fənn müəllimləri tərəfindən hazırlanır və metodkabinetin müdiri tərəfindən təsdiq olunur.

6. Dərsdənkənar məşğələlərin səmərəliliyini təmin etmək məqsədilə ali təhsil və elmi-tədqiqat müəssisələrindən mütəxəssislərin dəvət olunmasına icazə verilir.

7. Pilot məktəblərində təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir.

¹ Ümumi orta təhsil səviyyəsində 2 xarici dil tədris edilmiş məktəblər istisnadır.

8. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür:

8.1. Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili (dövlət dili kimi)”.

8.2. Tədris dilindən asılı olmayaraq bütün siniflərdə “Xarici dil”, “Fiziki tərbiyə”.

9. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır.

10. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, təmayül fənlərindən hər hansı birinə (*texniki fənlər təmayülü üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”, riyaziyyat-iqtisadiyyat təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”, humanitar fənlər təmayülü üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”, təbiət fənləri təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika”*) digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər.